

**“Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətində  
fiziki şəxslərə göstərilən Plastik kart xidməti üzrə tariflər**

<b>PLASTİK KARTLAR ÜZRƏ TARİFLƏR</b>		
<b>1. Plastik kart üzrə xidmət haqqı</b>		
<b>UCard</b>		
5 illik	Seçim 1	10 AZN
	Seçim 2	İlkin mədaxil min. 50 AZN
<b>Visa Platinum (AZN/USD/EUR/GBP)</b>		
· 5 illik	100AZN və ekvivalenti*	
<b>Visa Infinite (AZN/USD/EUR/GBP)</b>		
· 2 illik	450AZN və ekvivalenti*	
· 3 illik	600AZN və ekvivalenti*	
<b>MC Black Edition (AZN/USD/EUR)</b>		
· 3 illik	100AZN və ekvivalenti*	
<b>MC World Elite (AZN/USD/EUR)</b>		
· 2 illik	450AZN və ekvivalenti*	
· 3 illik	600AZN və ekvivalenti*	
<b>MC UniMiles (AZN/USD/EUR)</b>		
3 illik	100 AZN və ekvivalenti*	
<b>Albalı Plus debet kartı (Visa Rewards /MC World) (AZN/USD/EUR/GBP)</b>		
5 illik	Seçim 1	10 AZN və ekvivalenti*
	Seçim 2	İlkin mədaxil min. 50 AZN və ekvivalenti* olmaqla pulsuz
Qeyd:* Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır. Qeyd: Britaniya Funt Sterlinqində yalnız VISA kartları sifariş verilir.		
<b>2. Əlavə plastik kart üzrə xidmət haqqı</b>		
Əlavə plastik kartın verilməsi*	Plastik kart tariflərinin 1. bəndinə əsasən plastik kartın xidmət haqqısının 50%-i həcmində	
*Qeyd: MC Black Edition, MC World Elite, Visa Infinite üzrə əlavə plastik kartların verilməsi Plastik kart tariflərinin 1. bəndinə əsasən tam həcmdə həyata keçirilir.		
<b>3. Kartın təcili sifarişi üçün əlavə komissiya haqqı</b>	10 AZN və ekvivalenti*	



Qeyd 1. *Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır.	
<b>4. Əmək haqqı layihəsi çərçivəsində plastik kartların verilməsi tarifləri</b>	Razılışma yolu ilə
Qeyd: Depozit hesabı açılarkən Bank tərəfindən pulsuz plastik kartların verilməsi nəzərdə tutula bilər və bu depozit şərtləri ilə tənzimlənir.	
Qeyd: Hər hansı bir plastik kart üzrə minimal sığorta depozitinin tutulması və onun tətbiqi nəzərdə tutula bilər.	
<b>5. Nağd vəsaitlərin alınması və nağda bərabər tutulan əməliyyatlar üzrə*</b>	
<b>5.1. Unibank-ın UTM və POS terminallarında</b>	
<ul style="list-style-type: none"> <li>• UCard (şəxsi vəsait olduqda)</li> <li>• Albalı Plus debet kartı (Visa Rewards/MC World / MC Albalı Premium)</li> <li>• UniMiles</li> <li>• MC Black Edition/MC World Elite</li> <li>• Visa Platinum/ Visa Infinite</li> <li>• Əmanət kartları</li> <li>• Əmək haqqı kartları</li> </ul>	0%
• UCard (kredit vəsaiti olduqda)	1% (min. 1 AZN)
• Digər kartlar	1% (min 1AZN,USD,EUR,GBP)
• Digər kredit kartları	Kredit kartın şərtlərinə əsasən
<b>5.2. Kartdan köçürmələr</b>	
5.2. a) UBank vasitəsi ilə Unibank kartları arasındakı köçürmələr	0%
5.2. b) UBank vasitəsi ilə Unibank kartından ölkədaxili digər bankın kartına	Aylıq 2 000 AZN-dək 0% 2 000 AZN-dən yuxarı 1% (min 1 AZN/USD/EUR)
<b>5.3. Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının ATM və POS terminallarından nağdlaşdırma</b>	
5.3. a) Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının, rezidentlərin ATM- də:	
Məbləğ 0-10 AZN/USD/EUR/GBP aralığında olduqda	1 AZN/USD/EUR/GBP
Məbləğ 10 AZN/USD/EUR/GBP yuxarı olduqda	1.5% +xidmət edən bankın komissiyası** min 2 AZN/USD/GBP,EUR
5.3. b) Azərbaycan Respublikasının digər maliyyə təşkilatlarının, rezidentlərin POS terminallarında	1.5% +xidmət edən bankın komissiyası** min 2.5 AZN/USD/GBP, 2 EUR
5.3. c) Azərbaycan Respublikasından kənarında digər maliyyə təşkilatlarının, qeyri-rezidentlərin ATM -də	1.5%+xidmət edən bankın komissiyası** min 3,5 AZN/USD/GBP, 2EUR
5.3. d) Unibank-ın POS terminallarından digər yerli banklar tərəfindən emissiya olunmuş kartlardan məxaric	1.5% (min 2 AZN/USD /EUR/GBP ) + emitent bankın komissiyası ***
Qeyd : * Nağda bərabər əməliyyatlar: kartdan karta köçürmə, kredit ödənişləri, elektron cüzdanlara köçürmə və s. Göstərilən komissiya əməliyyat üzrə xidmət haqqından əlavə olaraq tutulur.	
** “Xidmət edən bankın komissiyası” dedikdə ATM-in məxsus olduğu bankın komissiyası nəzərdə tutulur.	
*** “Emitent bankın komissiyası” dedikdə kartı emissiya etmiş bankın komissiyası nəzərdə tutulur.	
****Konvertasiya edildikdə əlavə olaraq 9.1 bəndində göstərilən tariflər tətbiq edilir.	
<b>6. Plastik kartların blokladırmadan azad edilməsi</b>	Pulsuz



<b>7. Etiraz əməliyyatları</b>	
7.1. Etiraz əməliyyatları üzrə sorğu (ATM, POS, elektron ödənişləri və s. əməliyyatlar üzrə çek sorğusu, chargeback və s.)	Pulsuz
7.2. Etiraz əməliyyatları üzrə sorğu mərc və oyun saytlarında	50 AZN
<b>8. Mərc və oyun saytlarında əməliyyat zamanı tutulan komissiya (quasi cash, gambling, kazino və s)</b>	4% (min 2 AZN/USD/EUR/GBP)
<b>9. Konvertasiya</b>	
<b>9.1 Konvertasiya əməliyyatları üzrə komissiya haqqı</b>	
9.1. a) Ölkədaxili ATM/POS vasitəsi ilə nağdlaşdırma və buna bərabər tutulan digər əməliyyatlarda (kartdan karta köçürmə, kredit ödənişləri və s.)	Komissiyasız, Kart məzənnəsi ilə
9.1. b) Ölkədaxili POS terminal və internet vasitəsilə əməliyyatlarda	Komissiyasız, Kart məzənnəsi ilə
9.1. c) Ölkəxarici ATM, POS terminal, internet vasitəsilə edilən əməliyyatlar ( nağdlaşdırma, alış veriş və s) *	Komissiyasız**, Kart məzənnəsi ilə
<p>Qeyd: *Plastik kartlarla ölkəxarici əməliyyatlar (xarici bankomatdan nağdlaşdırma, nağdsız ödəniş və internet əməliyyatları) edərkən konvertasiya Visa və ya Mastercard ödəniş sistemlərinin məzənnəsinə əsasən USD və ya EUR valyutasına konvertasiya olunur, daha sonra Unibank kartının valyutasından asılı olaraq tariflərdə göstərilən qaydada konvertasiya olunub hesablanır.</p> <p>**Ölkəxarici digər valyutalarda əməliyyatlar zamanı Visa və Mastercard tərəfindən təyin edilən hesablaşma valyutası kart valyutası ilə eyni olduqda 0.5% komissiya tutulur.</p>	
9.2 Azercell, Bakcell, kommunal xərclər, pərakəndə satış obyektlərində mal və xidmətlərin dəyərinin ödənişi	Pulsuz
<b>10. Pin change</b>	
10.1. UBank vasitəsi ilə	Pulsuz
10.2. Filialda	2 AZN
<b>11. Kart əməliyyatların SMS vasitəsilə bildirişi</b>	Aylıq 1 AZN, 0.60 USD, 0.50 EUR, 0.50 GBP
<b>12. Kart əməliyyatların push vasitəsilə bildirişi</b>	Pulsuz
<b>13. Plastik kartın qüvvədə olduğu müddət ərzində təkrar sifarişi</b>	
13.1. Albalı Plus debet kartı (Visa Rewards/MC World)	5 AZN və ekvivalenti*
13.2. Əmanət təminatlı kredit kartı (Albalı)	5 AZN və ekvivalenti*
13.3. Visa Platinum, MC UniMiles	10 AZN və ekvivalenti*



13.4. MC Black Edition, MC World Elite, Visa Infinite	20 AZN və ekvivalenti*
13.5. Ucard (Visa Ucard /MC Ucard)	5 AZN
13.6. Kredit kartlar	10 AZN və ekvivalenti*
13.7. Kredit limiti bərpa edilən plastik kartların təkrar sifarişi	pulsuz
Qeyd 1: *Ekvivalent Unibank KB-nın nağd satış məzənnəsi ilə hesablanır.	
<b>14. Kartlara mədaxil</b>	
14.1. Plastik kartlara nağd şəkildə vəsaitin mədaxili	
<ul style="list-style-type: none"> <li>• UTM</li> <li>• Unibank terminalları</li> <li>• Emanat (müşəri üzrə gündəlik mədaxil edilən məbləğ 200 AZN-dək olduqda)</li> <li>• Milliön (müşəri üzrə gündəlik mədaxil edilən məbləğ 200 AZN-dək olduqda)</li> </ul>	0%
<ul style="list-style-type: none"> <li>• Emanat (müşəri üzrə gündəlik mədaxil edilən məbləğ 200 AZN-dən yuxarı olduqda)</li> <li>• Milliön (müşəri üzrə gündəlik mədaxil edilən məbləğ 200 AZN-dən yuxarı olduqda)</li> </ul>	0.5% (min 1 AZN)
14.2. Plastik kartlara ölkədaxili digər yerlərdən nağdsız şəkildə vəsaitin mədaxili (ALL ATM 0% kartları istisna)	0 %
14.3. Plastik kartlara ölkəxaricindən nağdsız şəkildə vəsaitin mədaxili	1%
<b>15. Kredit kartı ilə kredit ödənişi, kartdan karta köçürmələr</b>	Kredit kartın şərtlərinə əsasən nağdlaşdırma üzrə komissiya formalaşır



<b>Filialarda həyata keçirilən kart əməliyyatları üzrə tarif cədvəli</b>	
<b>1. Mədaxil əməliyyatları</b>	
1.1. Nağd vəsaitin karta mədaxil edilməsi	0%
1.2. *Nağdsız vəsaitin karta mədaxil edilməsi	1%
<p>*Qeyd: Əgər cari hesabdən güzəştli kartlara köçürülən vəsait son 1 (bir) il ərzində həmin cari hesaba nağd şəkildə mədaxil olunubsa, komissiya 0% təyin olunur. Bu zaman cari hesaba nağd mədaxil bir region daxilində olmalıdır.</p> <p>*Qeyd: Ani Ödəniş Sistemləri ilə güzəştli debet və kredit kartlara vəsaitin nağdsız mədaxili zamanı bu vəsaitlərdən nağdsız mədaxil komissiyası tutulmur.</p>	
<b>2. Məxaric əməliyyatları</b>	
2.1. Kartdan xidmət olunan filialdan ölkədaxili digər bankın hesabına vəsaitin köçürülməsi	1% (min 1 AZN, USD, EUR, GBP) + 0,12% (min 1 AZN, 10 USD, 10 EUR, 10 GBP maks 100 USD, EUR, GBP)
2.2. Kartdan xidmət olunan filialdan beynəlxalq köçürmə	1% (min 1 AZN, USD, EUR, GBP) + 0,30% (min 30 USD, EUR, GBP)
2.3. Kart hesablarından məxaric	5.1. bəndində göstərilən tariflərə əsasən
<b>3. Konvertasiya (xidmət haqqından əlavə tutulur)</b>	
3.1 Mədaxil, məxaric, köçürmə və digər əməliyyatlar zamanı konvertasiya edildiyi zaman tutulan komissiya	Komissiyasız, Kart məzənnəsi ilə

### **Tarif cədvəlinə əlavə**

Bankın standart tarifləri Bank ilə Müştəri arasında ikitərəfli müqavilə olmadıqda tətbiq olunur.

Tapşırığın icrası əlavə iş tələb edirsə, Bank əlavə komissiyanın hesablanması və tutulması hüququna malikdir. Bu tariflərin düzgün başa düşülməməsi səbəbindən irəli gələn gecikdirmələrə və səhvlərə görə Bank məsuliyyət daşımır.

Başqa hal göstərilməyibsə, Bank müştərilərin ödəmə tapşırıqlarının icrası üçün müxbir bankı özü seçir.

Hazırki tariflər bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.

Hazırki tariflər qüvvəyə mindiyi tarixdən etibarən əvvəlki tariflər öz qüvvəsini itirmiş hesab olunur

Depozit faizi hesablanması nəzərdə tutulan debet kartları və bu kartlar üzrə depozit faizləri məhsulun şərti ilə tənzimlənir. Məhsulün şərtləri Unibank.az saytında qeyd olunur.





**Unibank**  
Sənin Bankın